

# Gələcəyin düz yolu yaddaşdan, izdən keçir...



**"Professor Yedulla Ağazadə haqqında düşündən ilk olaraq gözlərim önündə ömrünü şam kimi millətinin maariflənməsi yolunda əritməyi özünə şəraf hesab edən, özünə kənardan baxmayı bacaran təvazökar bir tədqiqatçı obrazı canlanır: O görkəmlə pedaqoqdur, Əməkdar müəllimdir".**

Yaziya Filologiya elmləri doktoru, prof. İslam Qoriblinin Yedulla müəllim haqqında yazdıqları ilə başlamışım tösdüli deyil. Çünkü olimizə kitab alanda ilk düşündürümüz bu olur: Bu müəllifi, yazdıqlarına zaman ayırmaga doyormi? Haqqında söz açacağım kitabla bağlı sorğumun cavabı müsbətdir. Elə yazarlar, elə yazılanlar var ki, onlara sorf etdiyimiz zaman izafə vaxt sorfımız deyil, monovi qazancımızdır, ruhi qidamızdır.

"Pirlor bulağından novatorluğa" kitabından müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, prof. Yedulla Ağazadə, monoqrafiyada "Dağlarda duman qaldı" poemalar kitabı haqqında söz açılan şair, jurnalist-publisist Əli Rza Xəloflini yaxşı tanıdigıma görə monoqrafiyani redaktorun özündən başlamış son sətrinə kimi oxudum. Eyni zamanda Y. Ağazadə, həm də Ə.Xəloffli ilə paralel olaraq həmsəbhət olmaq, bu yaradıcı insanların iç dünyaları, ədəbi düşüncələri ilə təməl olmaq imkanı qazandı.

Deyirlər hor müəllif yazdığı osorino özündən nəsə əlavə edir- düşüncələrini, üroyinin bir hissəsini, yaşamının kodərli və sevinçi günlerini, hayatının acılı, şirniyi xatirələrini "Pirlor bulağından novatorluğa" kitabından da belədir. Bori başdan deym ki, hor hansı bir osorin tanıtımında redaktorun istiqamətləndirməsi çox vacibdir. Bu cəhətdən Y. Ağazadənin boxtı gotirib deyərdim. Monoqrafiyanın redaktoru və öz sözün müəllifi, filologiya elmləri doktoru, prof. Məsud Mahmudov osori maraqlı rakursdan təhlili cəlb edib, düşünməyi, nəticə çıxarmayı isə oxucunun öhdəsinə buraxıb. "Sənməyən ocağım istisi və ya Azərbaycan ədəbi-bədii mühitində Əli Rza Xəloffi fenomeni" adlı öz səzində müəllifin möqsəd və qayısı forqlı baxış bütünləndir. Əli Rza Xəloffli yaradıcılığının özəl xüsusiyyətlərini dərk etmək üçün oxucuya istiqamətə yanaşı şans verilir. Etiraf edək ki, kitab çapına heç bir qadağanın olmadığı hazırkı dənəmdə nəşr olunan kitabların sayı-hesabı yoxdur. Və osas problem də burda yaranır-bu kitab bolluğu hənsini seçməli, oxumalı! Nözəro alanda ki, ədəbi tonqid də çox nəşrlərin üzərindən sükutla keçir, sosial şobokalar çox böyük zamanımızı ahr, gündəlik qayğılarımız pik həddə, mütləq həvəsimiz ölüzmis vəziyyətdə...

Hər şeydən övvəl, prof. Yedulla Ağazadənin Əli Rza Xəlofflinin "Dağlarda duman qaldı" poemalar kitabı haqqında yazdığını "Pirlor bulağından novatorluğa" monoqrafiyasını vaxtında yazılmış

osor adlandırmış olar. Prof. Məsud Mahmudovun özəl yazdığu kimi: "Biz bözən homoslərimizi, müasirələrimizi qiyomatlaşdırıbmakda, dayərləndirməkdə çotinlik çökir, hər şeyi bizdən sonrakuların öhdəsinə buraxırıq. Amma bizimlə eyni dövrə yaşıyan, bizimlə birgə eyni havanı udan, eyni bulağın suyunu içən, bizimlə birgə gələcəyə addımlayan müasirimizin elə yüksək insani xüsusiyyətləri ola bilər ki, onu ancaq homkarları, yaxın dostları, işlədiyi, hər gün təməsə olduğu insanlar duya, hiss edə bilərlər".

Qeyd etmək yerinə düşər ki, istedadlı şair, jurnalist, bacarıqlı redaktör, ədəbiyyatşünas-tənqidçi Əli Rza Xəloffli şəxsiyyəti, bədii, elmi yaradıcılığı haqqında çox yazılib və prof. Y. Ağazadənin yazdıqları bunun davamı sayılmalıdır. Deyərdim ki, monoqrafiyanı geniş oxucu auditoriyası üçün maraqlı edən əsas cəhət müəllifin həm ədəbiyyatşunas alım, həm də tonqidçi kimi fikirlərini ədəbi parçalarla tohliyidir:

Qismət ola yaxşıya, meydanda mord dolana,  
Dünya monim deyən inçində dord dolana,

Hər kəsə nosih olmaz İlhamı dörd dolana,  
Xəloffli yaxşı bilir Haqdan golon paydı söz.

Ə.Xəloffli sözün qüdrətinə inanan, sözə sədədən söz aşiqlərindəndir. Bu ilahi eşq Nizamido, Füzulido olduğu kimi Ə.Xəlofflidən ilahi mona kəsb edir və bu mona Y. Ağazadənin tanıtımında oxucuya ilahi höqiqət kimi ötürürülür:

"Dünya tokeə monimdir"-deyənlər də bilsinlər,  
Söz doğrunun, düzündü,-həqiqətə gəlsinlər...

Azərbaycanın bütövlüyü məsoləsi Ə.Xəlofflinin da könlü rübabını dilləndirən asas mövzulardandır. "Köhno" mövzuya "yeni" yanaşmasında Ə.Xəlofflinin poetik gücü zəngin söz palitrası cizmasıdır:

Ruhum canım ovozi üçuna Diri dağa,  
Baxa Araz üstündə Xudaforın cızdağı  
Hardan alıñ dözümü, tablasın dırı, dağa,  
Dordimin Arazından könlümo yol aradım...

Milli yaddaş qayıdış, milli adət-ononolora sayğı, soy-kökümüzə bağlılıq hazırlı dövrümüzün on aqrılı məsoləsidir və Ə. Xəlofflinin də bu vacib məsoləyə öz kövrək yanaması var:

Nonomin hozin səsi camandan osib keçir,  
Bu ağı, bu oxşama ruhumu kosib keçir...

"Çağdaş ədəbi tonqid, ədəbi-elmi mühit Əli Rza Xəlofflini birmənalı olaraq novator sonotkar adlandırır, şairin qədim, klassik janrlara müasir ruh, yeni mözənən gotirməsini bildirir. Maraqlı cəhət ondadır ki, şair yeniliklərə sünə şökildə deyil, onluqda töbii şökildə, ovgatın, mözənənən tolobino uyğun olaraq məsnəvidən qoşmayı, qoşmadan, dördəlülklərdən bayati, goraylı toxunuşlarına keçməkən osorədə bitkin bir sistem yaradır və bir növ ustad aşığı böyük bir möchlədə bir-birini ovaç edən incoliklərini, forqlı təqdimatını xatırladır". Prof. Yedulla Ağazadənin söməni təqdimatında Ə.Xəloffli söz üstündə oson, yazdığı hor kolmosını qəlbinin süzgəcindən keçirən söz sərrafıdır:

Gələcəyin düz yolu yaddaşdan, idən keçir.

Biz zaman körpüsüyük, keçmiş də bizdən keçir...

...Zamanın vaxt bölgüsü keçmiş, bu gün, sabah üzərində qurulub. Keçmişimizi bu günü, sabahımıza ötürən şairlər millətin dənizləri, yaratıqları osorlar isə nosilləri bir-birinə bağlayan söz koməndidir. Bu monada şair-publisist Əli Rza Xəlofflinin çoxşaxəli yaradıcılığı və bu yaradıcılığın güzgü tutan prof. Yedulla Ağazadənin "Pirlor bulağından novatorluğa" kitabı söz sonotimizin layiqli nümunəsi sayıyla bilər.

**Esmira İSMAYILOVA**  
**Lənkəran Dövlət**  
**Universitetinin**  
**Mətbuat xidmətinin**  
**rəhbəri**

